

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizliklərdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədi ilə Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü Ramiz İbrahimovun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 20 fevral 2020-ci il tarixli, 322 sayılı müraciət üzrə

RƏYİ

Bakı şəhəri

23 fevral 2020-ci il

Mən, ekspert qrupunun üzvü Ramiz İbrahimov 2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə 34 sayılı Xətai ikinci seçki dairəsi üzrə qeydə alınmış namizəd Baxışov Qəzənfər İsaməd oğlunun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 20 fevral 2020-ci il tarixli 322 sayılı müraciətini araşdıraraq müəyyən etdim:

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci və 112-1-ci maddələrinin və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında" Təlimatın tələblərinə uyğun verildiyindən icraata qəbul edilmiş və araşdırma aparılmışdır.

Q.İ.Baxışov müraciətində göstərmişdir ki, 2020-ci il fevralın 9-da Milli Məclisə keçirilmiş seçkilərdə səsvermə günü 34 sayılı Xətai ikinci seçki dairəsinin bütün seçki məntəqələrində pozuntulara yol verilmişdir. Qeyd edilən pozuntularla bağlı Mərkəzi Seçki Komissiyasına müraciət etmiş, ancaq "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununa zidd olaraq Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 112-1.12-ci maddəsinə əsaslanaraq həmin müraciəti araşdırılması üçün dairə seçki komissiyasına göndərmişdir. Dairə seçki komissiyası isə müraciətin təmin edilməməsi barədə 17 fevral 2020-ci il tarixli 38/1 sayılı qərar qəbul edərək ona təqdim etmişdir. Həmin qərarı mübahisələndirmiş, qərarın və səsvermənin nəticələri haqqında dairə seçki komissiyasının protokolunun ləğvini xahiş etmişdir.

Araşdırma ilə əlaqədar müraciət etmiş namizədlə əlaqə saxlanmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmişdir. O araşdırmada və iclasda iştirak etməkdən imtina etmişdir.

Mərkəzi Seçki Komissiyasına göndərdiyi şikayətin əsassız olaraq araşdırılması üçün dairə seçki komissiyasına göndərilməsi barədə namizədin göstərdikləri ilə bağlı qeyd edilməlidir ki, seçki prosesində bütün seçki hərəkətləri, o cümlədən seçki qanunvericiliyinin tələblərinin pozulmasına dair müraciətlər Seçki Məcəlləsi ilə tənzimlənir.

Seçki Məcəlləsinin 112.3-cü maddəsinə əsasən şikayət ilkin olaraq yuxarı seçki komissiyası tərəfindən təmin edilməzsə, dairə seçki komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) Mərkəzi Seçki Komissiyasına, Mərkəzi Seçki Komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) isə bu Məcəllənin 112.1-ci maddəsində göstərilən şəxslər apellyasiya instansiyası məhkəməsinə şikayət edə bilərlər.

Göründüyü kimi Seçki Məcəlləsinə əsasən səsvermə günü seçki məntəqələrində iddia edilən pozuntularla bağlı seçki subyektləri tərəfindən verilən şikayətlərin ilkin araşdırma səlahiyyəti dairə seçki komissiyasına aid olduğundan namizəd Q.İ.Baxışovun "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununa istinad etməsi əsassızdır.

Dairə seçki komissiyasından mübahisələndirilən qərarın çıxarılması üçün əsas olmuş sənədlər alınaraq araşdırılmışdır. Dairə seçki komissiyası qərarını onunla əsaslandırmışdır ki, namizəd Q.İ.Baxışovun şikayəti ümumi xarakterli olmuş, iddia etdiyi pozuntuların, yəni səsvermə başlamazdan əvvəl bülletenlərin sayılmadığı, bir seçiciyə birdən artıq səsvermə bülleteninin verilməsi, yekun protokolunun müşahidəçilərə verilməməsi və üçüncü nüsxəsinin məlumat lövhəsində asılmadığının hansı məntəqədə müşahidə edildiyi göstərilməmişdir. Buna baxmayaraq o, seçki dairəsi üzrə səsvermənin nəticələrinin ləğv olunmasını xahiş etmişdir. Eyni zamanda qərada göstərilir ki, namizəd Q.İ.Baxışov tərəfindən səsvermə günü seçki məntəqələrində müşahidə aparmaq üçün müşahidəçi təyin etməmiş, iddia etdiyi pozuntular barədə Mərkəzi Seçki Komissiyasının qaynar xəttinə, dairə seçki komissiyasına və məntəqə seçki komissiyalarına yazılı və şifahi müraciət etməmişdir.

Araşdırma prosesində səsvermə günü dairə seçki komissiyasının seçki məntəqələrində müşahidə aparmış müşahidəçilərdən və digər seçki subyektlərindən alınmış izahat və aktlarda namizəd Q.İ.Baxışovun maraqlarını təmsil edən müşahidəçilərin müşahidə aparmaması və iddia edilən ümumi xarakterli pozuntuların baş verməsi halı təsdiqini tapmamışdır.

Araşdırmaya məcmu halda qiymət verilərək qeyd edilməlidir ki, dairə seçki komissiyası namizəd Q.İ.Baxışovun müraciətini obyektiv, hərtərəfli və qərəzsiz araşdıraraq təmin edilməməsi barədə düzgün nəticəyə gəlmişdir.

Beləliklə, araşdırmanın nəticəsi olaraq müraciətin təmin edilməsi üçün hüquqi əsaslar mövcud olmadığından, müraciət təmin edilməməli, dairə seçki komissiyasının qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən **rəyə gəldim:**

1. 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə 34 sayılı Xətai ikinci seçki dairəsi üzrə qeydə alınmış namizəd Baxışov Qəzənfər İsamədd oğlunun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 20 fevral 2020-ci il tarixli 322 sayılı müraciəti əsassız olduğundan təmin edilməsin, həmin dairə seçki komissiyasının 17 fevral 2020-ci il tarixli 38/1 sayılı qərarı dəyişdirilmədən saxlanılsın.

2. Rəy qəbul edildiyi andan 18 saatdan gec olmayaraq dərc olunsun (internet saytına yerləşdirilsin) və surəti müraciət etmiş şəxsə göndərihsin.

Ekspert qrupunun üzvü

Ramiz İbrahimov